

Qısa Filmlər Festivalının geniş əhatə dairəsi

Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının mükafatlandırma mərasimi keçirilib.

Beynəlxalq, “Asiya istedadları” və yerli müsabiqələr üzrə qaliblər belli olub.

Festivalın direktoru Fehruz Şamiyev deyib: “Bu il festivala dünyanın 79 ölkəsindən 814 film qatılıb. 32 film beynəlxalq, 40 film isə yerli müsabiqədə iştirak hüququ qazanıb”.

Festival çərçivəsində həmçinin tanınmış türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçirilib.

Ən yaxşı ssenari müəllifi nominasiyasının qalibi adı Türkan Hüseynin “Sonun-

cu foto” əsərinə, ən yaxşı rejissor işi ödəli Rüstəm Babazadənin “Son payız” filminə, ən yaxşı sənədli film mükafatı Toğrul Abbasovun “Toz çəkiləndən bəri”, ən yaxşı tələbə işi rejissor Kamal Müşfiqin “Motivator” filminə, ən yaxşı sosial çarx nominasiyası isə rejissor Böyükağa Əliyevin “Onun kamerası” adlı ekran əsərinə verilib.

Münsiflər Heyətinin xüsusi mükafatını Səddam Mehdiyev və Murad Hüseynovun “İki yol” və “Vəhşi durnalar mövsümü” filmləri alıb. Həmçinin rejissorlar



Amil Amal, Elnur Paşa, Cavad Nur, Ruslan Mollayev münsiflərin xüsusi diplomlarına layiq görüləblər. Qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatları və xüsusi diplomlarla təltif olunublar.

Sonda “Ən yaxşı bədii film” nominasiyasının qalibi Qulu Əsgərovun “Hasar” filmi nümayiş etdirilib.

Nəriman HƏSƏNZADƏ,
“Xalq qəzeti”